

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
BAKİ DÖVLƏT UNIVERSİTETİ**

---

**Mexanika-riyaziyyat fakültəsi**

**Cəbr və həndəsə kafedrası**

**Bakalavr təhsil pilləsində**

**«TE010000-Riyaziyyat»**

**ixtisası üçün**

**İPF-B10 – Cəbr və ədədlər nəzəriyyəsi 1**

**İPF-B11 – Cəbr və ədədlər nəzəriyyəsi 2**

**İPF-B12 – Cəbr və ədədlər nəzəriyyəsi 3**

**CƏBR  
fənninin**

**P R O Q R A M I**

**BAKİ-2011**

## PROQRAMDA VERİLƏN MÖVZULARA AYRILAN DƏRS SAATLARININ MİQDARI

Sıra sayı	Mövzuların adları	Mühazirə Saatlarının Miqdari
<b>I Bölmə. Ümumi cəbrin elementləri.</b>		
1.	Çoxluqlar və onlar üzərində əsas əməllər (birləşmə, kəsişmə, tamamlama, alt çoxluq, Dekart hasil). Binar ( $n$ -ar) münasibətlər, onların kompozisiyası.	2
2.	Ekvivalentlik münasibəti (refleksivlik, simmetriklik, tranzitivlik). Nizam münasibəti. İnikas və onun növləri (təyin oblastı, qiymətlər oblastı). İnyektivlik, süryekтивlik, biyekтивlik və onların kompozisiyası. Çoxluğun gücü anlayışı. İnikasın tərsi.	2
3.	Yerdəyişməversiya, transpozisiya.	2
4.	Əvəzləmə. Əvəzləmənin cütlüyü (sinfı). Əvəzləmələrin hasili. Əvəzləmələr qrupu.	2
5.	Xətti tənliklər sistemi. Elementar çevirmələr. Qauss üsulu.	2
6.	Matrislər və onlar üzərində əməllər. Matrislərin qrupu və halqası.	2
7.	Determinant (konstruktiv tərifi və xassələri).	2
8.	Cəbri tamamlayıcı və minor. Determinantın sətir elementlərinə ayrılışı.	2
9.	Kramer teoremi.	4
10.	$n$ -ölçülü arifmetik xətti fəza, tərifi, vektorlar sisteminin xətti asılılığı, bazis və ölçü.	2
11.	Vektorlar sisteminin və matrisinin ranqı.	4
12.	Kroneker – Kapelli teoremi. Fundamental həllər sistemi.	2
13.	Matrislər hasilinin determinantı və ranqı. Matrizin tərsi.	2
14.	Tam ədədlərdə bölmə. Sadə ədədlərin sonsuzluğu. Tam ədədlər halqasında ƏBOB, ƏKOB. Müqayisələr və onların əsas xassələri. Çıxıq anlayışı, çıxıqlar üzərində əməllər.	2
15.	Sadə modula nəzərən çıxıqlar.	2
<b>I I Bölmə. Xətti cəbr və həndəsə.</b>		
16.	$n$ -ölçülü xətti fəza anlayışı və ona aid misallar.	2

17.	Bir bazisdən digər bazisə keçid matrisi. Vektorun koordinatlarının çevrilməsi.	2
18.	Xətti fəzanın alt fəzaları. Onların cəmi, kəsişməsi, düz cəmi.	2
19.	Xətti inikaslar və xətti inikaslar fəzası.	2
20.	Xətti inikasın nüvəsi, obrazı.	2
21.	Xətti funksiyalar. İkili fəza.	2
22.	Xətti operatorlar fəzası ilə matrislər fəzasının izomorflugu.	2
23.	Xarakteristik çoxhədli və xarakteristik çoxhədlilər haqqında teorem.	2
24.	Xətti operatorun məxsusi vektoru və məxsusi qiyməti.	2
25.	Skalyar hasil. Evklid fəzası. Vektorun norması, bucaq, məsafə. Koşı – Bunyakovski bərabərsizliyi.	2
26.	Çoxhədlilər fəzası və halqası. Çoxhədlinin kökü və Bezu teoremi.	2
27.	Kvadratik forma (polyar, kanonik şəkil anlayışı, rang).	4
28.	Kvadratik formalar üçün Laqranj alqoritmi.	
29.	Ətalət qanunu. Müsbət, mənfi indekslər.	
30.	Kvadratik formanın normal şəkli. Silvestr əlaməti. Müsbət müəyyən formalar.	
<b>III Bölmə. Qrup, halqa və çoxhədlilər.</b>		
31.	Əsas cəbri strukturlar haqqında ilk anlayışlar (qruppoïd, yarımqrup, monoid, qrupp, halqa, meydən) və misallar.	2
32.	Kompleks ədədlər (aksiomatik tərifî, modulu, qoşması, tərsi). Trigonometrik şəkli. Muavr düsturu. Kompleks ədəddən kökalma.	2
33.	Vahiddən kökalma. İbtidai köklər. Qrupp anlayışı ilə əlaqə.	2
34.	Simmetrik qrup. Cüt əvəzləmələr qrupu.	2
35.	Alt qrup, yanaşı siniflər. Laqranj teoremi. Faktor qrup.	2
36.	Dövrü qruplar və onların təsnifikasi.	2
37.	Qruplarda homomorfizmlər, əsas xassələri və teoremlər.	2
38.	Halqa. Çoxhədlilər halqasında nisbətlər meydanı.	2
39.	Halqa homomorfizmləri.	2
40.	Qalıqlı bölmə. Hörner sxemi. Törəmə ilə əlaqə, təkrar kök.	2

41.	Meydan üzərində gətirilməyən çoxhədlilər. Vuruqlara ayrılış.	2
42.	Çoxdəyişənli çoxhədlilər. Elementar simmetrikçoxhədlilər. Viyet düsturları.	2
43.	Meydan, cəbri qapalı meydan, cəbrin əsas teoremi (isbatsız).	2
44.	Cəbr anlayışı. Xətti operatorlar cəbri.	2
45.	3 və 4 dərəcəli tənliklərin həlli.	2